

Milli mənlik şüurunun, vətənpərvərlik hissələrinin təbiyəsi daim cəmiyyəti düşündürən vacib məsələlərdən bıdır. Hər kəsə qiymət onun Vətəninə, millətinə xidməti ilə, əsl insanlıq ləyagəti isə vətənpərvərlik hissi ilə verilir. Bu hissələrin formalaşmasında ədəbiyyatın da rolü böyükdür.

Vətənpərvərlik ruhunda yazılmış şeirlər, poemalar, bir çox tamaşa və filmlər cəmiyyətimizdə milli mənlik və vətənpərvərlik hissələrini təbiyə edir. Bu sahədə öz çəkisi olanlardan, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən ədiblərimizdən biri də böyük söz ustası, unudulmaz şairimiz Bəxtiyar Vahabzadə olub. Onun yaradıcılığını vərəqləyən hər bir insan vətənpərvərlik ruhunda yadıldığı şeir və poemalarının təsirinə düşməyə bilməz. Çünkü ölməz ədibin yaradıcılığının əsas xətti vətənpərvərlik mövzusudur.

Xalq şairi Bəxtiyar Vahabzadə çağdaş şeirimizin klassikləri sırasındadır. Poeziyamızın son yarım əsrlik dövrünü Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Doğrudan da, söz ustası bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Diliyinin poetik imkanlarından ustalıqla bəhralanən şair fəlsəfi məzmunlu lirikanın gö-

zəl nümunələrini yaratmağa nail olub. Bir ömür boyunca Vətənin istiqlalı, dil, torpaq uğrunda apardığı söz mücadiləsindən alnıaçıq, üzüağ çıxan şair hər birimizin yadlarında əsl vətənpərvər insan, layqli vətəndaş kimi iz buraxıb.

Bəxtiyar Vahabzadə hələ ötən əsrin 60-cı illerindən

la ifadə etmişdir. Keçmiş Sovet diktaturasının eybəcərliklərini ifşa edən əsərlərini isə Sovet İttifaqı dağıldan sonra "Sandıqdan səs-lər" başlığı altında nəşr etdirmişdir.

XX əsrin ikinci yarısında - Sovet ideologiyasının ən sərt dönenlərində Bəxtiyar Vahabzadənin ana dili ug-

dan sonra bu ağrılardan doğan neçə-neçə şeirlər, poemalar, pyeslər Azərbaycan xalqının ən dəyerli ədəbi nümunələrindən biri kimi vətəndaşlıq hüququ qazanaqadı və qazandı da.

B.Vahabzadə də qələmdaşları kimi vətənpərvərliyi təbliğ edən coxsayılı əsərlər yaradıb. Təbii ki, şairin Və-

mövzusu bir mərhələ və ya dövr deyildir, onun bütün yaradıcılığı boyu aparıcı mövzudur. O, ömrü boyu özünü bütöv və böyük Azərbaycanın şairi kimi dərk etmiş və bu missiyanın daşıyıcısı ol-

nümu baxımından Bəxtiyar Vahabzadənin şeirləri ölçüyəgəlməzdir.

Her zaman xalqının acısı ilə yaşayan şair 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində sakit dayana bilmirdi. Onun həmin dövrde ürkə yanğısı ilə yaratdığı "Şəhidlər" poeması da Azərbaycan tarixini və milli məfkurəmizin oyanış tarixini özündə geniş əks etdirə bilmişdir. Şairin vətənpərvərlik ruhunda yadıldığı şeirləri hər bir gəncə millətinə, Vətəni sevdiyi hissi aşılıyır və hər kəsə milli mənlik şüurunu formalaşdırmağa xidmət edir. Unudulmaz şairin yaradıcılığında Qarabağ hadisələri də mühüm yer tutur.

**Çağırır indi bütün milləti
imdada Vətən,
Dəyişilməz ey oğul,
cənnətə dünyada Vətən,**

- deyən Bəxtiyar Vahabzadə yaradıcılığını şöhrətləndirən və sevdiren başlıca səbəb yurdun hər qarışından aldığı ilham və özünün əsl "Vətən daşı" olduğunu başa düşməsindən aldığı zövqdür. Əsl vətəndaş olan şair qırılmaz tellərlə, canlı rişələrlə xalqına, elinə-obasına bağlı idi. Onun şeiri məhz xalqdan, torpaqdan güc allığı üçün böyükdür, əzəmetlidir. Hər zaman ürəyi böyük Azərbaycanla döyünləşən əsrlər və yaradıcılığı Azərbaycan gəncliyinə örnəkdir. Onun şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsali, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hissələrinin təbiyəsində əvəzsiz xəzinədir. Bu xəzinədə Azərbaycan gəncliyinə Vətən sevgisi, torpaq, elə-obaya bağlılıq kimi dəyerlər bəxş edən fikirlər yer alıb. Xüsusiən, milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevginin tərə-

Vətənpərvərlik

“Vətəni sevirəm...”

başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığını "Gülüstan" poeması ile iki yera parçalanmış Azərbaycanın tarixi faciesini dile getirmiş, imperiyaların pəncəsi altında inleyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrunda ədalətli mübarizəsinə qoşulmuşdur. Məhz bu poemaya görə 1962-ci ildə şair "millətçi" damgası ilə Azərbaycan Dövlət Universitetindəki iş yerindən çıxarılmış, yalnız 2 ildən sonra yenidən işə bərpa edilə bilmüşdür.

"Gülüstan" poemasının nəşrinə Sovet dövründə uzun illər qadağa qoyulmuşdu. İştər qeyd etdiyimiz bu poema, isterse də digər əsərləri yeniyetmə və gənclərin milli mənlik şüurunun formalaşmasında dəyərli bir mənbədir. "Gülüstan" poeması ilə Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin bütün ağrıları, acıları, həlli müşküle çevrilmiş sızıntıları boy verirdi. Az bir vaxt-

runda apardığı mübarizə, əslində, təkcə dil amilini əhatə etməyib, geniş mənada milli istiqlal, azad, müstəqil dövlət uğrunda mücadilənin tərkib hissəsi kimi meydana çıxıb. Bəxtiyar Vahabzadənin XX əsrin son illərindəki yaradıcılığı, demək olar ki, Azərbaycan ədəbiyyatının istiqlal uğrunda mübarizəsinin əksidir. O, həm de yazdıqlarının, ifadə etdiyi idealların konkret daşıyıcısı kimi də xalqımızın önündə gedib, müstəqillik uğrunda mübarizədə ziyanlı mövqeyini şərəfle yerine yetirib.

Qüdrətli söz ustası olan Bəxtiyar Vahabzadə "Şam əgər yanmırsa, yaşamır demək, Onun yaşaması yanmağındadır" misralarındaki fikirlərini özünün yaşam devizinə çevirmişdi. Bu mənəvi yanğında Bəxtiyar Vahabzadənin mənsub olduğu millətin bütün ağrıları, acıları, həlli müşküle çevrilmiş sızıntıları boy verirdi. Az bir vaxt-

tən sevgisi haqqında düşüncələri, anlamı tamam başqa məzmundadır: Vətəni sevmək azdır, onun yolunda həyatından keçməyə hazır olmalıdır, - deyir şair.

**Vətəni sevirəm
deyən çox olar,
Deməyə nə var ki,
dil yorulmasa.
Vətən də bizim tək
ölər, yox olar,
Vətənin yolunda
ölən olmasa.**

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi kimi xalq şairi Bəxtiyar Vahabzadə ömrünün sonuna qədər əsl sənət ehtirası ilə yazıp yaradıb. Həyat haqqında düşüncələrini, içindəki hissələri, duyguları sətirlərə çevirən, söz, sənət dünyasını yeni incilərlə rövneqləndirən ustادın poeziyası özünün zənginliyi ilə daim seçilib. Şairin yaradıcılığında Vətən və onun taleyi



**Leytenant
Günay TAGİYEVA,
"Azərbaycan Ordusu"**